



Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



№ 17 (707) ■ 7 may 2014

www.vergiler.az

Qiyməti: 40 qəp.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəflə Sammitində iştirak etmək üçün mayın 6-də Gürcüstana işgüzar səfər etmişdir.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalgalanlığı Tbilisi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılıqlılaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etmişdir. Dövlətimizin başçısı abidənin önüne gül dəstəsi qoymuşdur. Azərbaycan Prezidenti parkda görərəlmüş işlər barədə ətraflı məlumat verilmişdir. Ulu öndər Heydər Əliyevin adını daşıyan park 2004-cü il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın sabiq Prezidenti Mirexil Saakaşvilinin iştirakı ilə açılmışdır. Parkın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada ilk ağac dövlətimizin başçısı İlham Əliyev tərəfindən okılmışdır.

2007-ci ildə aparılmış təmir və yenidənqurma tədbirlərindən sonra parkın ərazisində geniş abadlıq işləri görərəlmüş, çoxlu sayıda ağaç və dekorativ bitkilər ekilmiş, oturacaqlar qoymulmuşdur. Həmin il mayın 12-də Prezident İlham Əliyev və Gürcüstanın keçmiş Prezidenti Mirexil Saakaşvili, o cümlədən iki ölkənin hökumət üzvlərinin və deputatlarının, Tbilisidə akkreditite olunmuş diplomatik korpusun təmsilcilərinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının rosmi açılışı keçirilmişdir.

Mayın 6-də Tbilisidə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin üçtərəflə Sammiti keçirilmişdir. Sammiti Prezident Giorgi Marqvelashvili açmış, sonra Prezident İlham Əliyev və Prezident Abdullah Gül çıxış etmişlər.

Həmin gün Prezident İlham Əliyev



yev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirza Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, bina vaxtı Tiflisde yaşayır işleyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir. Gürcüstənin azərbaycanlı ziyanlılarının müracətinə əsasən 1982-ci ildə binada M.F.Axundzadənin ev-muzeyi yaradılmışdır. 1996-ci ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rosmi şəfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunmuş və həmin vaxtdan Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Gürcüstan Prezidentinin sərəncamına əsasən Mərkəzo Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə destəyi ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmiş, həmin il mayın 8-də açılışı olmuşdur.

Prezident İlham Əliyev Azərbay-

canın Gürcüstəndəki şəfərliliyinin bina-sında yaradılan şəraitlə də tanış olmuşdur. Azərbaycanın Gürcüstəndəki şəfəri Azər Hüseyn dövlətimizin başçısına məlumat vermişdir ki, sefirliyin binası Gürcüstan Prezidentinin 2008-ci il 29 may tarixli əmri ilə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Binada bütün iş otaqları zəruri avadanlıqla təchiz olunmuş, sefirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Səfirlilik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas otağı və iş otaqları yerləşir. Heydər Əliyev zalında ulu öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən şəkillər və kitablar toplanmışdır. Burada Azərbaycan Respublikasının dövlət bayramları və əlamətlər günləri ilə bağlı müxtəlif tədbirlər keçirilir. Səfirlilikin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılmışdır.

Prezident İlham Əliyev həmin gün

Dövlətimizin başçısına məlumat vermişdir ki, bina vaxtı Tiflisde yaşayır işleyən M.F.Axundzadənin öz vəsaiti ilə inşa edilmişdir. Gürcüstəndəki yeni inzibati binası ilə də tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, binanın tikintisinə 2009-cu ildə başlanmış, 2012-ci ildə istifadəyə verilmişdir. Bu kompleks ARDNŞ-nin Azərbaycan-dan kənardır yerləşən ən böyük inzibati binasıdır. Binada şirkətin Gürcüstən nümayəndəliyi, «SOCAR Energy Georgia» MMC və digər tərəmə şirkətlər yerləşir.

Ümumi sahəsi 17600 kvadratmetr olan inzibati bina Bakıdakı Qız qalası-xatradır və beş blokdan ibarətdir. Bloklardan üçündə ofis sahələri yerləşir. Digər iki blokda yeməkxana, yəralı avtomobil qarağı və texniki sahə fəaliyyət göstərir. ARDNŞ-nin Gürcüstən nümayəndəliyinin binası ən yüksək beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuşdur və müasirliyi ilə diqqəti cəlb edir. Binada Tbilisi şəhər məriyasi tərəfindən keçirilmiş «Memarlıq Mükafatı-2011» Beynəlxalq müsabiqəsində «İctimai titikinti» nominasiyasının qalibi olmuşdur.

Paytaxtda yol infrastrukturunun təkmilləşdirilməsi tədbirləri davam edir

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində - «Şəfa» stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeralı kecidin açılışında iştirak etmişdir.

Paytaxtda və regionlarda çoxsaylı yol ötürüçülli, köprülər, tunellər, yeralı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Büttün bu işlər «Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı»na uyğun olaraq görülür. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlərin icrası davam etdirilir.

Həmin layihələrdən biri də Heydər Əliyev prospektində - «Şəfa» stadionun qarşısında avtomobillər və piyadalar üçün kecidin tikintisidir. Nəqliyyatın hərəkətinin intensiv olduğu bu ərazidə inşa olunan və nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinin nizamlanmasını, tixacların aradan qaldırılmasını təmin etmək üçün nəzərdə tutulan layihə artıq yekunlaşmışdır.

Piyada kecididən yaxından tanış olan dövlətimizin başçısına məlumat verilmişdir ki, ümumi uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində piyadalar üçün inkişaf etmiş kecid problemının tamamilə həllinə hesablanmışdır. Bu kecid təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, daxili dizaynı və dövrün tələblərinə cavab verən infrastruktur ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma sistemi, aqış havadır qurulmuş eskalator piyadaların rahatlığını təmin etməyə yönəlmüşdür.

Sonra Prezident İlham Əliyev «Şəfa» stadionun qarşısındaki yeni avtomobil kecidinin rəmzi açılışını bildirən lenti kəsmişdir.

Dövlətimizin başçısına qurğunun texniki göstəriciləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, kecidin ümumi uzunluğu 224 metr, eni 16,5 metr, hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən kecidin açıq hissəsinin uzunluğu 441 metrdir. Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan yollar salınmışdır.

Yeni qurğu ilə tamşılıqdan sonra Prezident İlham Əliyev Heydər Əliyev prospektində tikilmiş mövcud yeralı avtomobil tunnelindən keçərə Babek və Ziya Bünyadov prospektlerini birləşdirən avtomobil yoluñun sxemi təqdim olunmuş, dövlətimizin başçısı yəhudi keçidlərinin icrası ilə bağlı tapşırıq və tövsiyelerini vermişdir.

Dövlətimizin başçısı Ağdaş rayonunda olmuşdur

Ölkə Prezidenti rayonda bir sıra obyektlərin açılışında iştirak etmişdir



yük işlər görülmüşdür. Bax, burada yerləşən Olimpiya İdman Mərkəzini, böyük xəstəxananı, bütün bu sosial obyektləri biz bir yerdə açmışq və onlar insanlara xidmət göstərir. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin tikintisi davam edir. Bilirom, hələ də qəzalı, yarsız vəziyyətdə məktəblər vardır, ancaq tədrisən onlar da təmir olunacaqdır. Beleliklə, üçüncü programın icrası nəticəsində 2018-ci il qədər sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır.

Həmin gün Prezident İlham Əliyev Ağdaş Rayon Həkimiyətinin, Yeni Azərbaycan Partiyası yerli təşkilatının yəni inzibati binasının, meyvə emalı zavodunun, Ləki dəmiryol vağzalının yeni binasının və Ləki-Pirəzə-Xinaxlı avtomobil yoluñun, hemçinin 220 kilovoltluq «Ağdaş» elektrik yarımsənəsinin açılış mərasimlərində də iştirak etmişdir.

Sonra dövlətimizin başçısı Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə ta-

nış olmuşdur. Bildirilmişdir ki, Bayraq Meydanının inşasına öten ilin fevralında başlanılmış və bu ilin aprelində sona çatdırılmışdır. Bayraq direyinin hündürlüyü 52 metrdir. Təbiə mərmərlə üzənləmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi öks olunmuşdur. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilmişdir.

Prezident İlham Əliyev Ağdaşə səfərinin sonunda şəhərin mərkəzində yerləşən Heydər Parkında aparılan yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzaqlıqlı. Ərazidə yaradılan iki sünə göl və 11 fəvvərə bətişirətən mökanının gözelliliyi dəhə da artırılmışdır. Burada müasir işıqlandırma sistemi, müxtəlif attraktionlar, ana və uşaq işıqlandırma sistemləri, gənclər kafesi, mini avtodrom yaradılmışdır.

Mayın 1-də Ağdaş rayonuna səfər edən Prezident İlham Əliyev əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin yenidənqurulmuş abidəsini ziyarət etmiş, abidə ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Ağdaş şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev məlumat verilmişdir ki, mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanılmışdır. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilmişdir. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otagi, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və səfaliyyət göstərəcəkdir.

Mərkəzlə təməşləndən sonra dövlətimizin başçısı rayon icimaiyyətinin nümayendələri ilə görüşmüştür. Azərbaycanın bölgələrinin inkişafı məqsədi həyata keçirilən regional inkişaf proqramının mühüm nöticələrindən danışan Prezident İlham Əliyev dövlət proqramlarının

icrası nəticəsində Ağdaşda mühüm dəyişikliklər baş verdiyini diqqətə çatdırılmışdır: «Əvvəlki dövrlərdə də iki proqramın icrası nəticəsində Ağdaş rayonunda bö-

2 | ƏDV üzrə Qlobal Forumun iclası keçirilib

3 | «Moody's» Azərbaycanda ümumi daxili məhsulun 5% artacağını proqnozlaşdırır

4 | İslahatlar ixracın stimullaşdırılmasına xidmət edir

5 | Mərkəzi Bank uçot dərəcələrini aşağı saldı

Ənənəvi şahmat turnirinin qalibləri mükafatlandırıldı

May ayının 3-da vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il-döndürmənə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulmuşdur.

Yarışlara aprel ayının 12-də start verilmişdir. Vergilər Nazirliyin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi turnir olimpiya sistemi üzrə keçirilmişdir.

Vergilər nazirinin müşaviri Asif Cəhəngirov yarışın maraqlı rəqabət şəraitində keçidiini bildirmiş, qalib gəlmış



əməkdaşları diplomlarla təltif etmişdir.

Turnirin qalibi Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov olmuşdur. Vergi Auditı Departamenti əməkdaşı Azay Məmmədov turnirdə 2-ci yeri tutmuşdur. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin 4 sayılı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov qalib gəlmışdır.

Şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirinosu yad etmək məqsədi ilə ən sürtülü qələbə üçün xüsusi mükafat və diplom təsis edilmişdir. Bu mükafata da Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov layiq görülmüşdür.

ƏDV üzrə Qlobal Forumun icası keçirilib

Tokio şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 86 ölkə və təşkilatın iştirakı ilə ƏDV üzrə Global Forumun icası keçirilmişdir.

Tədbir 6 plenar sessiyani əhatə etməklə 6 paralel sub-sessiyadan ibarət olmuşdur. Forumda iştirak edən beynəlxalq təşkilatlar (OECD, BMF, AB Komissiyası, IADB və s.) bu sahədə apardıqları araşdırımlar, sual doğuran məsələlər və statistik noticələr barədə iştirakçıları məlumatlaşdırılmışdır.

Forumda Portuqaliya, Sinqapur, Yaponiya, Hindistan kimi ölkələrdə ƏDV ilə bağlı xarakterik hesab edilən əməliyyatlar, maliyyə xidmətləri, alıcıların yeri, azadolmalar, id-xal-ixrac əməliyyatları, tətbiq edilmiş sistemlər və nəzərdə tutulan gələcək layihələr barəsində məlumatlar verilmiş, fikir mübadiləsi aparılmışdır.

Forumda Azərbaycan Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fəti-zade təmsil etmişdir.

Operativ nəzarət tədbirləri davam edir

2014-cü ilin aprel ayı ərzində əhalilər nağd pul hesablaşmalarının aparılması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçta durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5003 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmişdir. 2996 ver-

gi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 464 vergi ödəyicisi tərəfindən qanunə nəzərdə tutulmayan valyutanın ödönüş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müssəsiləsində qanunsuz olaraq alınıb-satıldıq və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisensiya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisensiya) almadan möşğul olduğu müəyyən edilmişdir.

Qeyd olunan faktlərlə bağlı müvafiq tədbirlər görülmüşdür.

Yeni qaydalar təsdiq olunub

Nazirlər Kabinetin «Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları»nı təsdiq edib.

Yeni qaydalara əsasən, laboratoriyaların akkreditasiyası ərizəcisinin (fiziki və ya hüquqi şəxslər) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinə ərizə ilə yazılı və ya elektron formada müraciəti əsasında aparılacaq.

Akkreditasiya olunmaq üçün müräciət etməti laboratoriya «AZS ISO/IEC 17025:2009 «Sınaq və Kalibrəmə laboratoriyalarının səlahiyyətlinin ümumi tələblər» standartına cavab verməsi

qidar. Akkreditasiya üzrə Milli Orqan 30 gün müddətində müraciəti arasdıraraq yekun qorar qəbul edir, təqdim edilmiş sonədlər osasında laboratoriyanın standartın tələblərinə uyğunluğunu yerində qiymətləndirir. Akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriyanın standartın tələblərinə cavab verməməsi akkreditasiyadan imtina üçün əsasdır. Laboratoriya standartın tələblərinə cavab verdiyi halda, Akkreditasiya üzrə Milli Orqan akkreditasiya haqqında qorar qəbul edir və akkreditasiya barədə attestati tərtib edir. Attestata əlavə olaraq akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sonəd tərtib olunur. Akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sonəd laboratoriyanın akkreditasiya sahəsinə aid olan məhsullar, sınaq növləri göstərilənlərdir. Akkreditasiya barədə attestatın verilmesi haqqında

R.SADIQOV

RƏQƏMLƏRİN DİLİ İLƏ

- ❖ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığı Kəmək Milli Fondu tərəfindən 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1471 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə **71,4 mln. manat** güzəştli kredit yönəldilib.
- ❖ İcbari Siqorta Bürosundan verilən məlumatə görə, bu ilin aprel ayı ərzində Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siqortası» üzrə 2,056 siqorta tələbi üzrə **2 mln. 641,866 min manatdan** çox məbləğdə siqorta ödənişi həyata keçirilib.
- ❖ Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin birinci rübündə xarici ticarət dövriyyəsinin həcmi **9,7 mld. ABŞ dolları**, o cümlədən ixracın həcmi **8 mld. dollar**, idxalin həcmi **1,7 mld. dollar** təşkil edib.

Azərbaycan Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün

MÜSABİQƏ ELAN EDİR

Dövlət vergi orqanlarına xidmətə qəbul «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nın, «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasname»nın və Vergilər Nazirliyinin 2008-ci il 26 sentyabr tarixli əmri ilə təsdiq edilmiş «Sənədlərin toplanması, sənədlərin qaydaları»nın tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqəyə sənəd qəbulu elektron orzə vasitəsilə 05 may 2014-cü il tarixdən

18 may 2014-cü il tarixdək həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən

müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet şəhifəsinə (www.taxes.gov.az) daxil olaraq

elektron orzə formasını doldurmalıdır.

Orzə formasını doldurub sistəmə daxil etdikdən sonra namizədə kod verilir.

Namizədə sənədləri qəbul edildikdən üç

ış günü ərzində verilmiş kod əsasında orzəsinin qəbul edilə bilər.

Sənədləri qəbul edilən namizədlər 30

may - 2 iyun 2014-cü il tarixlərində imtahanı buraxılış vərəqələrinə Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhər

ri, Yasamal rayonu, Akad. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 03 iyun 2014-cü il tarixdə TQDK-nın müyyən etdiyi yerdə keçiriləcəkdir.

Namizədlər «Elektron orzə» formasını doldurmazdan qabaq «Sənədlərin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi qaydaları» ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduları halda qeydiyyatdan keçməlidirlər. Qeyd olunan qaydalar və digər məlumatlar elektron poçt ünvanına olan namizədlərin elektron poçt ünvanına göndərilir.

Namizədlər elektron orzə formasını doldurulması və işə qəbulu bağlı suallarla (012) 403-87-52 nömrəli telefonla Vergilər Nazirliyinin inzibati binasının qəbul otağında, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödeyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Diqqət! Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar yalnız aşağıda qeyd olunan vakant yerlərdən birinə işə qəbul ediləməsi üçün orzə ilə müraciət edə bilərlər.

Müsabiqədən müvəffəqiyətə keçmiş namizəd ərzində göstərdiyi vakant yer üzrə vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarıılır!

Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı

4 sayılı Ərazi Vergilər İdarəsi (Şamaxı şəhəri)	2
Audit şöbəsi	
dövlət vergi müfəttişi	1
Vergi proqnozları və risklərin təhlili şöbəsi	
dövlət vergi müfəttişi	1
5 sayılı Ərazi Vergilər İdarəsi (Şirvan şəhəri)	3
Qeydiyyat və uçot şöbəsi	
dövlət vergi müfəttişi	1
Vergi ödeyicilərinə xidmət şöbəsi	
dövlət vergi müfəttişi	1
Beyannamələrin kameral yoxlanılması şöbəsi	
dövlət vergi müfəttişi	1
6 sayılı Ərazi Vergilər İdarəsi (Lenkoran şəhəri)	2
Hüquq şöbəsi	
dövlət vergi müfəttişi	1
Vergi ödeyicilərinə xidmət şöbəsi	
dövlət vergi müfəttişi	1
8 sayılı Ərazi Vergilər İdarəsi (Beyləqan şəhəri)	3
Audit şöbəsi	
dövlət vergi müfəttişi	1
Beyannamələrin kameral yoxlanılması şöbəsi	
dövlət vergi müfəttişi	1
Vergi borclarının alınması şöbəsi	
dövlət vergi müfəttişi	1
10 sayılı Ərazi Vergilər İdarəsi (Qəbələ şəhəri)	1
Vergi borclarının alınması şöbəsi	
dövlət vergi müfəttişi	1
11 sayılı Ərazi Vergilər Departamenti (Yevlax şəhəri)	2
Vergi ödeyicilərinə xidmət şöbəsi	
dövlət vergi müfəttişi	1
Vergi borclarının alınması şöbəsi	
dövlət vergi müfəttişi	1
13 sayılı Ərazi Vergilər İdarəsi (Zaqatala şəhəri)	1
Qeydiyyat və uçot şöbəsi	
dövlət vergi müfəttişi	1
14 sayılı Ərazi Vergilər İdarəsi (Şəmkir şəhəri)	2
Vergi borclarının alınması şöbəsi	
dövlət vergi müfəttişi	1
Beyannamələrin kameral yoxlanılması şöbəsi	
dövlət vergi müfəttişi	1
Kelbecer Rayon Vergilər Şöbəsi (Gence şəhəri)	1
Vergi ödeyicilərinin məlumatlandırılmasına üzrə böyük dövlət vergi müfəttişi	1

CƏMI: 17 yer

Qeyd: - Vakant yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

Güzəştli kreditlər yeni müəssisələrin və iş yerlərinin yaradılmasına stimul verir

İndiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət programları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1965 investisiya layihəsinin maliyyələşdirilməsinə 351,6 mln. manat güzəştli kredit verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlıq Kəmək Milli Fondu icraçı direktoru Şirzad Abdullayev bildirib ki, verilən güzəştli kreditlər vasitəsilə investisiya layihələrinin reallaşdırılması 27,5 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ş.Abdullayevin sözlərinə görə, ölkə başçısının «Kənd təsərrüfatı və orzaq məhsulları bazarının fealiyyətinin tekmiləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhərində arxiv 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış «yaşıl market»in tikintisi maliyyələşdirilən layihələrin reallaşdırılması 3400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

«Yaşıl market»lərdə lazımi avadanlıq və vitrinlərlə təmin olunmuş satış yerləri, soyuducu anbar, fermer mağazaları, laboratoriya, avtopark və s. infrastruktur yaradılır və məhsulların müvafiq sanitari-gigiyenik normalara cavab verməsi üçün bütün

«Moody's» Azərbaycanda ümumi daxili məhsulun 5% artacağını proqnozlaşdırır

Azərbaycan hökumətinin iqtisadi şaxələndirmə və regional inkişaf tədbirlərini xüsusi dıqqat mərkəzində saxlaması makroiqtisadi sabitliyin təminatına xidmət edir. Regional inkişaf, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq mühitinin liberallaşdırılmasına yönəlmış islahatlar əməli nəticələr verir.

Azərbaycanın 2014-cü ilin birinci rübü üzrə nəticələrini təhlil edən beynəlxalq reytinq agentlikləri respublikamızın dinamik inkişaf tempini 2014-cü ildə də qoruyub saxlayacağını bəyan edirlər. Bu günlərdə «Moody's Investors Service» reytinq agentliyinin yaydığı növbəti hesabatda respublikamızdakı makroiqtisadi veziyyyət, habelə bank sisteminin mövcud durumu sabit qiymətləndirilib. Agentliyin analitiklərinin qonaqtincə, yaxın 12-18 ay ərzində neftin gözlənilən sabit qiymətləri fonunda Azərbaycan hökuməti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəlmış səyərlərini davam etdirəcək. Hesab olunur ki, neft-qaz gəlirlərindən asılılığı azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti cari ildə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mü hüüm irəliyisələrə nail olacaq.

«Moody's Investors Service» Azərbaycanın bank sistemi üzrə proqnozunu da sabit saxlayıb. Hesabatda deyilir ki, 2010-cu ilin avqustundan sabit olan proqnoz növbəti 12-18 ay ərzində bankların əlverişli emalıyat mühitinən faydalamaqdə davam edəcəklərini, aktivlərin keyfiyyətinin sabit qalağımı, ehtiyatda saxlanan kapitalın kifayət qədər olacağını öks etdirir. Agentlik ümid edir ki, kreditlərə təlobat Azərbaycanda möhkəm iqtisadi artımı dəstəkləyəcək ki, bu da banklara kreditləşməni və qazanılmışlıqları saxlamağa kömək edəcək.

Rəqəbatədəvamlı istehsal və emal müəssisələrinin fəaliyyəti-

ri 2014-cü ilde Azərbaycanda ümumi daxili məhsulun real ifadədə beş faiz artacağını proqnozlaşdırırlar. Bu, cari ilin əvvəlindən Beynəlxalq Valyut Fondu, Asiya İnkışaf Bankının və digər nüfuzlu beynəlxalq maliyyə qurumlarının proqnozları ilə üst-üstə düşür.

Azərbaycanda ümumi daxili məhsulun artımına və makroiqtisadi sabitliyə əsaslı təsir göstərən amillərdən biri də ölkənin strateji valyuta ehtiyatlarının sürtərlə artaraq 53 milyard dollara çatmasıdır. Bu fakt göstərir ki, dünya ölkələrində global böhranın mənfi təsirlərinin hələ də duyulduğu, borc böhranının kəskinləşdiyi bir dövrə respublikamız yüksək mak-



tempi neft-qaz sənayesini xeyli üstələyib. Öton il qeyri-neft sektورunda artım 10%, bu ilin birinci rübündə isə 8,8% təşkil edib. Regional inkişaf proqramları çörçivəsində heyata keçirilən kompleks tədbirlərin davam olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Sahibkarlıq mühiti dəha liberallaşdırılıb, əsaslı kapital qoyuluşları artırıb, sahibkarların güzəştli kreditlərə çıxış imkanları genişlənib, nəhayət, ixracyönlü məhsul istehsalı stimullaşdırılıb. İnfrastrukturun müasirləşdirilməsi tədbirləri də biznesə başlama sahəsində bəzi mövcud çətinlikləri aradan qaldırıb.

Bu da təsadüfi deyil ki, «Moody's» agentliyinin ekspertlə-

riqtisadi dayanıqlıq nümayiş etdirir. Azərbaycanın xarici borcların strateji valyuta ehtiyatlarının cəmi 8%-ni təşkil etməsi də dünya üzrə ən yaxşı göstəricilərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin I rübündə sosial-iqtisadi yekunları və qarşada duran vəzifələrin müzakiresinə həsr edilmiş iclasında ölkəməzin ən az borcu olan ölkələr sırasında olduğunu bildirib: «Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istenilən məbləğdə ləmitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilerik. Sadece olaraq, buna böyük dərəcədə etmərik. Çünkü buna ehtiyac yoxdur. Ancaq bugün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlər-

dədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ona aşağı göstəricidir, bəlkə onlardan biridir.

Yeri gəlməkən, «Moody's» ilə yanaşı, bir sıra digər beynəlxalq təşkilatlar da əlverişli biznes mühitinin formalşamasını Azərbaycanda ÜDM-in artımına ciddi təsir göstərən amillərdən biri kimi dəyərləndirirlər. Məsələn, Dünya İqtisadi Forumunun «Dünya ticarətində colb edilme - 2014» (The Global Enabling Trade Report - 2014) adlı sənədində Azərbaycan 138 ölkə arasında 77-ci pillədə qərarlaşaraq əvvəlki ilə nisbetən 4 pillə iareliləyib. 138 ölkəni əhatə edən sonən «Daxili bazara çıxış» göstəricisi üzrə 66-ci, serhəddə inzibati idarəetmə üzrə 94-cü, ığsgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.

Beynəlxalq hesabatlarda Azərbaycanda əlverişli investisiya mühitinin formalşamasında vergi xidməti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi tədbirlərinin əhəmiyyəti də xüsusi vurgulanır. Qeyd olunur ki, biznes mühitinin sağlamlaşdırılmasına xidmət edən islahatlar noticessində ölkədə güclü nəzarət mexanizmlərinə malik vergi inzibatçılığı formalşdırılıb, vergi orqanları ilə vergi ədəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi yaradılıb. Dünya Bankının Azərbaycandakı nümayəndəsi Larisa Leşenko hesab edir ki, ölkə başçısının 23 mart 2014-cü il tarixli «Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərmanından irəli gələn vəzifələrinə həyata keçirilməsi respublikanın «biznesə başlama» göstəricisi üzrə mövqelərinin möhkəmlənməsini, qeydiyyat sisteminin dəha təkmilləşdirilməsinə səbəb olacaq.

S.MUSTAFAYEV



Akif Musayev
Azərbaycan Respublikası
vergilər nazirinin müşaviri

Vergi - dövlətin göstərdiyi xidmətlərin dəyərini ifadə edir

İstənilən dövlət üçün vergilər onun varlığı deməkdir. Vergi ödəmələri dövlətin əsas gəlir mənbəyi olmaqla müxtəlif sahələrdə onun fealiyyətinin maliyyələşdirilməsini təmin edir. İqtisadi nəzəriyyədə qəbul olunmuşdur ki, vergilər üç əsas funksiyani yerinə yetirir: fiskal, tənzimləyici və bölgəsində. Bu funksiyaların hər biri həm dövlət, həm də onun vətəndaşları üçün çox mühüm əhəmiyyət kəsb edir. Vergilər cəmiyyətdə yaradılmış məhsulları yenidən bölgəsində gələrlərinin əhəmiyyətini təbəqələrinə təqdim etmək, «Sərhəddə inzibati idarəetmə», «İsgüzar mühit» və «Neqliyyat» kimi kommunal infrastruktur kimi dörd əsas göstərici əsasında tətbiq edilib. Respublikamız 2014-cü ilde «Daxili bazara çıxış» göstəricisi üzrə 66-ci, serhəddə inzibati idarəetmə üzrə 94-cü, ığsgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olub.

Dövlət göstərdiyi xidmətlərin dəyərini hər bir xidmət və ayrı-ayrı istehlakçılar (vergi ədəyiciləri) üzrə deyil, kompleks şəkildə müəyyən olunmasının əsas aləti kimi isə dövlətin tətbiq etdiyi vergi sistemi çıxış edir

Dövlət tərəfindən vergilərin tətbiq edilməsi, mahiyyət etibarılı onun göstərdiyi xidmətlərin kollektiv şəkildə istehlak olunması zamanı dövlətə vətəndaş və təsərrüfat subyektləri arasında baş verən alqı-satqı prosesinin xüsusi bir formasını təşkil edir. Bu zaman dövlət xəzinəsinə ödənilən vergilər dövlət xidmətlərinin qiyməti kimi qəbul edilə bilər. Dövlətin göstərdiyi xidmətlər elə bir ictmai məhsuldur ki, biznes subyektləri tərəfindən istehsal oluna bilməz və onun istehsalı üzrə inhisarçılıq yalanız dövlətin özüne məxsusdur. Burada ictmai məhsulun satıcısı qismində dövlət, alıcısı qismində isə cəmiyyəti təmsil edən vergitutma subyektləri olan müəssisələr və təşkilatlar, əhali çıxış edir.

Vergilər dövlət tərəfindən göstərilən xidmətlərin dəyərini ifadə etməsinin əsas xüsusiyyətlərindən biri budur ki, vergi ədəyiciləri dövlətin göstərdiyi xidmətlərin alıcıları olmaqla, bu xidmətləri müxtəlif vaxtlarda və qeyri-bərabər şəkildə istehlak edirlər. Buna görə də dövlət göstərdiyi xidmətlərin qiymətini her bir xidmət və ayrı-ayrı istehlakçılar (vergi ədəyiciləri) üzrə deyil, kompleks şəkildə müəyyən olunmasının əsas aləti kimi isə dövlətin tətbiq etdiyi vergi sistemi çıxış edir.

Onu da qeyd etmək zəruridir ki, dövlətin göstərdiyi xidmətlər bazar adı istehlak və maliyyə bazarlarından çox fərqlidir. Bu bazarla xidmətlərin alqı-satqı şərtləri və qiyməti tələb-təklif əsasında deyil, inhisarçı satıcı olan dövlət tərəfindən müəyyən edilir. Dövlət xidmətlərinin göstərməsində inhisarçılıq onunla müəyyən edilir ki, dövlət təhlükəsizliyi və idarəetməsi sahəsində heç bir şəxs dövlətin rəqibləri ola bilər. İctimai həyətin başqa sahələrində, misal üçün, təhsil, tibb, elm və mədəniyyət sahələrində biznesə məsələ olan şəxslərə müqayisədə dövlətin imkanları da-ha böyükdür. Digər tərəfdən, dövlət xidmətlərinin alıcıları bu xidmətlərin qiymətini öz xeyrələrinə dəyişdirmək imkanları yoxdur. Bu da onunla izah olunur ki, vergilər, vergi ədəyicilərini, vergilərin tutulması mexanizmindən müəyyən etmək səlahiyyəti yalnız dövlətin özüne məxsusdur. Burada o da qeyd olunmalıdır ki, dövlət öz xidmətlərinin qiymətlərinin yüksək olmasında heç də maraqlı deyildir. Buna görə da istonilen demokratik cəmiyyətdə vergi mexanizmləri müəyyən edilərkən dövlət xidmətlərinin istehlakçıları üçün vergi yükü, yəni xidmətlərin qiyməti elə bir optimal seviyyədə müəyyən olunur ki, onların maliyyə vəziyyətinin pişəşəsindən səbəb yaratmasın və inkişaf üçün kifayət qədər maliyyə vəsatıtlarının formalşamasına imkan versin. Dövlət xidmətləri bazarının daha bir xüsusiyyəti də budur ki, xidmətlərin haqqının ödənilməsinə onlardan istifadə edilməməsindən və maliyyə vəsatıtinin olub-olmamasından asılı olmayaq, məcburi xarakter daşıyır. Bundan əlavə, dövlətin göstərdiyi xidmətlərin haqqının ödənilməsi və bu xidmətin istehlak olunması zamanı baxımdan da üst-üstə düşmür. Dövlət həmin xidmətləri fasiləsiz göstərir və alıcı xidmət haqqını, bu xidmətdən istehlak etdiyi vaxtda, misal üçün, təhsil aldığı və ya xəstəxanada müalicə olunduğu zaman deyil, mütəmadi olaraq yaşadığı dövr ərzində hayata keçirir. Bir sözə, xidmətin istehlakçıları dövlətin göstərdiyi xidmətlərin qiyməti ni müstəqil şəkildə müəyyən etmək imkanında deyil və bu sahədə inhisarçı olan dövlət xidmətlərin həcmində və keyfiyyətinə görə cəmiyyət qarşısında məsuliyyət daşıyır.

Bələliklə, vergilər və vergi sisteminin yaranmasının əsas səbəbi cəmiyyətin dövlət xidmətlərinin göstərilməsində inhisarçılığın və omto-pul münasibətlərinin mövcud olmasından irəli gəlir. Dövlətin vergi sistemi yaradılmaqla vergitutmanın bütün elementləri, o cümlədən vergi dərəcələri, vergitutma bazası, vergi ədəyiciləri, vergi güzəştləri və azad olmaları müəyyən edilir ki, onların da əsasında dövlət funksiyalarının yerinə yetirilməsinə çəkilən xərclər durrur. Dövlət tərəfindən xidmətlərin göstərilməsi və bu xidmətlərin istehlakına görə haqqın ödənilməsi prosesində maraqların qurunması vergi sisteminin optimallaşdırılması yolu ilə həll edilə bilər ki, bunun da nəticəsində normal qiymət balansı, yəni vergitutmanın optimal seviyyəsi formalşmış olur.

Rəqəmli məkan məlumatları bazası yaradılır

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu ilin birinci rübü ərzində kiçik özəlşəxirə formasında 150-yə yaxın müəssisə və obyekti, 130-a yaxın obyekti yerləşdirilmiş torpaq sahəsi özəlşəxirəlib. 115 qeyri-yasayış və 105 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlşəxirələməsi üzrə keçirilmiş 12 pul hərəcindən 11 səhmlər cəmiyyətinin səhmləri özəlşəxirəlib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlşəxirələmə müəssisələrə 1 milyon manata yaxın məbləğdə investisiya qoyulub.

Aprel ayının 1-dək 6300-o yaxın hüquqi şəxs statuslu dövlət müsabiqəsi və onların 7800-o yaxın filialına aid 155 min daşınmaz əmlak obyekti barədə məlumatlar registrda qeydiyyata alınmışdır. İlk rüb ərzində 2000-o yaxın əmlak barədə yeni məlumatlar registrə daxil edilmişdir. Ölkə üzrə 44000-o yaxın daşınmaz əmlak obyekti üzrəndə mülkiyyət hüquqları qeydiyyata alınmışdır: bu göstəricinin 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aiddir.

2014-cü ilin ilk üç ayı ərzində 9000 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 37000-dən çox daşınmaz əmlakin, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılıqlar texniki pasport və plan-cizgi tətbiq edilib. Hüquqi və fiziki şəxslər dövlət reyestrindən 31 mindən çox yüklüyük arayış, əhaliyə xidmət-

lə bağlı 4700-e yaxın digər müxtəlif məzmunlu arayışlar verilib.

Hesabat dövrü ərzində ƏMDK daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirilib. Hazırda Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ünvan reyestri informasiya sisteminin ilkin merhələdə tətbiqinə başlanılib. Bu məqsədə dövlət orqanlarının mələk olduqları informasiya sistemləri ünvan reyestri informasiya sisteminə integrasiya olunur.



Dövlət orqanlarının mələk olduqları informasiya sistemləri ünvan reyestri informasiya sistemi integrasiya olunur

görür. Bununla yanaşı, respublikanın 53 şəhərində və rayon mərkəzində, eləcə də onlara yaxın qəsəbələrdə sadə modelli

elektron kadastr məlumat bazasının yaradılması prosesi gedir. Xidmətlərin elektronlaşdırılmasına imkan verən rəqəmli məkan məlumatları bazasının yaradılması, məvcud qeydiyyat və kadastr məlumatlarının, o cümlədən torpaq islahatında paylanması torpaqlar haqqında məlumatların elektronlaşdırılması, bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində tədbirlər görül

Hüquq məsləhətxanamız

Samirə Musayeva

Azerbaycan Respublikası
Vergiler Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi
vergi öðəyicilərinin suallarına cavab verir**Pay şəklində qoyulmuş əmlak**

Məhdud məsuliyyətli cəmiyyətin fiziki şəxs olan təsisçisi tərəfindən pay şəklində qoyulmuş əmlak sonradan geri götürülə bilərmi? Əgər geri götürülə bələrsə, bu əməliyyat vergiyə cəlb olunurmu?

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması qaydasi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 90.8-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması və iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yüksəğinin qərarı əsasında gerçəkləşdirilir. Ümumi yüksəğin qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yüksəğinin qərəndə müyyən edilmiş müddətdə cəmiyyətin özünən bütün kreditorlarına barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya

xitam verilməsini, düşdükleri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Eyni zamanda, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinin müddəalarına əsasən, vergi öðəyicisinin təqdim olunmuş aktivlərinin ilkin qiymətinin artdığını göstərən her hansı golir qeyri-sahibkarlıq fealiyyətindən goliro aid edildiyi üçün bu halda fiziki şəxsin goliri Məcəllənin 101.2-ci maddəsinə uyğun olaraq vergiya cəlb olunur.

Fiziki şəxs olan təsisçi tərəfindən müvafiq qanunvericiliyə uyğun şəkilde nizamnamə kapitalına qoyulmuş pay (əmlak) geri götürüldükde əməliyyətin baş verdiyi tarixə payın (əmlakın) real dəyəri ilə nizamnamə kapitalındaki iştirak payının nominal dəyəri arasdakı müsbət fərqli fiziki şəxsin golirlərinə aid edilməli və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq golir vergisine cəlb edilməlidir.

Suallarınıza redaksiyamızın ünvanına: AZ 1073, Bakı ş., Landau küç., 16 və ya s.musayeva@taxes.gov.az elektron poçt ünvanına göndər bilərsiniz.

«Kapital bazarları» mövzusunda seminar

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nozdında fealiyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən Azərbaycan Universitetində tələbələr üçün «Kapital bazarları» mövzusunda seminar keçirilmişdir.

Universitetdən bildirmişlər ki, seminar çörçivəsində mərkəzin təlimçiləri Orxan Bağırov və Cəmiyyət Məmədova iştirakçılarla kapital bazarları anlayışı, Azərbaycan kapital bazarı,

onun iştirakçıları, maliyyə alətləri, dün-yə təcrübəsi, uğurlu biznesdə maliyyənin rolü, yerli və beynəlxalq təlim imkanları, təlim mərkəzində təcrübə keçmək (internship) imkanı mövzularını təqdim etmiş, tələbələrin suallarını cavablandırılmışdır.

Seminar iştirakçılarına, həmçinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış «Kapital bazarları və biznes imkanları» mövzusunda məqalələr toplusuna da paylaşılmışdır.

Seminarnın may ayı ərzində yenidən təşkil edilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə paytaxtın bir sıra rayonlarında alternativ enerj stansiyalarının tikintisinə başlanılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səfari ilə Bakının Suraxanı rayonunda yəni «Suraxanı» günəş elektrik stansiyasının inşası üçün 6 hektar ərazi ayrılib və tikinti işlərinə start verilib. Hazırda stan-

sır göstərəcək. Gələcəkdə Piralla rayonunda külek elektrik stansiyalarının da tikintisi nəzərdə tutulub. Artıq ərazidə 80 metr hündürlüyünde ölçü müşahidə stansiyası quraşdırılıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən aldığımız məlumatda, Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında da bu tipi stansiyaların tikintisinə başlanılıb.

ABŞ-in ölkəmizdəki səfiri Riçard Morningstarın sözlerinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da enerji resursları şaxələndirilməlidir: «Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Respublikada çox yaxşı günəş, külek enerjisi resursları var. Ele Baki da küleklər şəhəridir. Hesab edirəm ki, Azərbaycan alternativ enerji mənbələri üzrə işləməlidir».

Səfərin sözlərinə görə, atmosferə at-



siymanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi başa çatmaq üzərdir. Layihənin icrası podratçı şirkət «Xəzər» Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilir. Stansiyada istehsal olunacaq enerji «Bak-elektrikşəbək» ASC-nin şəbəkəsinə qoşulacaq.

Piralla rayonunda da belə bir stansiyanın tikintisi üçün işlərə başlanılıb, hazırda 2 hektar ərazi ilə layihənin ilkin mərhələsi tamamlanmaq üzərdir. Stansiyada ilin sonunadək tam istifadəyə veriləcək və rayonun enerji təchizatının etibarlılığını təmin olunmasına müsbət tə-

lan karbondioksid tullantılarının həcmiinin maksimum dərəcədə azaldılması vacibdir. Ən əsası isə bu sahə kommersiya baxımından da olduqca sərfelidir: «Enerji ehtiyatlarına alternativ enerji əlavə etsəniz, qazın miqdarmı da artırı biləcəksiniz. Bu da bazara daha çox qaz ixrac etməyə imkan verəcək. ABŞ Azərbaycana bu istiqamətdə birgə işləməyə hazırlıdır».

Yeri gölmüşkən onu da qeyd edək ki, ötən həftə Nazirlər Kabinetin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» və «Azərbaycan Respublikasının ərazisindən əlavə də-

Rəşad SADIQOV

İslahatlar ixracın stimullaşdırılmasına xidmət edir

Xarici iqtisadi fealiyyət iştirakçılarına gömrük xidmətlərinin «ASAN xidmət» mərkəzlərində göstəriləsi nəzərdə tutulur



nin alınması; ixracın təşviqi və genişləndiriləsi; daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmlərinin təkmilləşdiriləsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Ölkə başçısının ixracın stimullaşdırılmasını və sahədə bozı bürokratik amillərin aradan qaldırılması məqsədilə imzaladığı 11 noyabr 2008-ci il tarixli «Azərbaycan Respublikası dövlət sərhədinin subyektlərinə elverişli şəraitin yaradılması; inhişarlıq fealiyyətinin məhdudlaşdırılmasına imkan yaradıb və xarici iqtisadi əlaqələri genişləndirib. Sənəd əsasında gömrük sərhədində mal dövriyəsinin sərhətləndiriləməsi və sahibkarlıq subyektlərinə elverişli şəraitin yaradılması; inhişarlıq fealiyyətinin məhdudlaşdırılmasına və haqsız rəqabətin qarşısına

masında «bir pəncərə» principinin tətbiqi haqqında» forman gömrük orqanlarının fealiyyətinin təkmilləşdiriləsimini, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəni təmin edib. «Bir pəncərə» sisteminin tətbiqindən sonra ölkə sərhədindən sonra gömrük tətbiqi diqqət mərkəzindədir. İndi Gömrük Komitəsi tərəfindən 15-ə yaxın elektron xidmət göstərilir. Buraya «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fealiyyət iştirakçılarına həyata keçirilənləri idxl-ixrac əməliyyatları zamanı müxtəlif dövlət qurumlarına müraciət etmək zərurəti aradan qalxır. Dövlət Gömrük Komitəsi idxl-ixrac əməliyyatları zamanı sənədlərin qəbulunu və

nin verilməsi, onun fealiyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc ambarlarının təsis edilməsinə lisenzianın verilməsi; vətəndaşlardan daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilmesi; yüngül minik nəqliyyat vasitələrinin idxali ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

Bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə həyata keçiriləsi da korrupsiyaya qarşı mübarizə tədbirləri sırasında mühüm yer tutur. Hər hansı idxl-ixrac etmək üçün müraciət edən şəxslərin qəbulu ardıcılığının müyyənəldir. Müqəsədilə elektron idarəetmə sistemini («elektron növbə») tətbiqi uğurlu yeniliklərdən biridir.

Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirləri haqqında» 3 mart 2014-cü il tarixli fərmanı isə bu sahədən illərdən başlanmış islahatların davam etdirilməsini nəzərdə tutur. Fərmanı əsasən, bir sira normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxl-ixrac zamanı gömrük nəzarətinin həyata keçiriləsinə cəmi 2 sənəd (nəqliyyat sənədi və bayanname) tələb olunacaqdır. Buna nəzərdən sahədən tələb olunan sənədlərin sayı idxl-ixrac zamanı 11-dən 2-ye, ixracda isə 8-dən 2-ye endirilecekdir. Ümumiyyətlə, tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq.

Planlaşdırılan on mühüm yeniliklərdən biri de gömrük xidmətlərinin «ASAN xidmət» mərkəzləri vasitəsilə həyata keçiriləsidi. Gömrük yüksəklerinin «ASAN xidmət» vasitəsilə bəyannaməsi sahibkarların işini xeyli asanlaşdıracaq və nəzətli halların qarşısının alınmasına şərait yaradacaq.

Samir MUSTAFAYEV

**Mehdi Babayev**

«Professional MÜHASİB» jurnalının baş redaktoru, audit üzrə mütəxəssis

Audit**QHT-lərin vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi**

Ölkədə fəaliyyət göstərən QHT-lərin fəaliyyətinin əsas hissəsi qeyri-sahibkarlıqla bağlı (qeyri-kommersiya məqsədi) olduğunu görə, onların vergi mükəlləfiyyətlərinin müəyyənləşdirilməsi sadə qəbul edilir. Belə düşünülür ki, QHT-nin yaradılması qeyri-kommersiya məqsədi daşıyr və gölərləri yalnız qrant (yardım), üzlük haqları, iana və digər bu kimi sadələşdirilmiş və ya mənfəət vergisinə cəlb (aid) edilməyen gölərlərdən ibarət olacaqdır, buna görə də həmin QHT-nin sadələşdirilmiş və ya mənfəət vergisi öhdəliyi yaranmayaçaqdır. Bunun bir argumenti kimi qəbul edərək QHT-nin sadələşdirilmiş vergi və ya mənfəət vergisi üzrə mükəlləfiyyəti ya yaradılmışdır, ya da bu vergilər üzrə mükəlləfiyyətləri ləğv edilir (və ya ləğv edilməsi təklif olunur). QHT-nin yalnız əmək haqqı ilə bağlı muzdlu işə eləqədər ödəmə mənbəyində tutulan vergi öhdəliyi saxlanılır.

Deməli, QHT-nin sadələşdirilmiş vergi və ya mənfəət vergisi üzrə mükəlləfiyyəti ni yaratmamaqla həmin QHT-yə qanunu olaraq sadələşdirilmiş vergi bəyannaməsinin və ya mənfəət vergisi bəyannaməsin vergi orqanına təqdim etmək hüququ verilir. Məlumdu ki, şəxsin (vergi öhdəcisinin) aktivləri, öhdəlikləri və kapital, həmçinin bu maliyyə elementləri üzrə dövriyyələr (dəyişikliklər) bu iki vergi bəyannaməsinin müvafiq Əlavəsindən əks etdirilir. Əgər QHT-nin bu iki vergi üzrə mükəlləfiyyəti yoxdur və müvafiq bəyannamələr vergi orqanına təqdim olunmursa, burada ortaya məraqlı məqam çıxır. Belə olan halda, vergi orqanlarında QHT-lərin fəaliyyəti barədə ki-fərqli qədər məlumatlışlıq yaranır.

QHT-nin əsas vəsaitləri, digər maddi əşyaları, debitor və kreditor borcları, digər aktiv və öhdəliklərinə dəyişikliklərin kameral qaydada yoxlanılmasına daim ehtiyac vardır. Aparılan yoxlamadan sonra müxtəlif vergi öhdəliklərinin yaranması ehtimalı gözleniləndir. Bu həm də ona görə yaxşıdır ki, əgər vergi öhdəliyi yaramılsırsa, vaxtında vergi orqanı tərəfindən bu barədə QHT-nin məlumatlandırılmasında həmin QHT-nin qanuna uyğun vergi öhdəliklərinin yerinə yetirilməsinə əməl etməsi tömən edilir. Məsələn,

yalnız qrant layihələrinin yerinə yetirilməsi ilə məşğul olan QHT maliyyə ehtiyacı və ya hər hansı digər səbəblərdən balansında olan istifadə etmədiyi hər hansı əmlak (material, əsas vəsaiti, digər əşyalar) satılmışdır. Satılan əmlak hətta qrant layihələri üzrə (qeyri-kommersiya istiqamətində) daxil olmasına baxmayaraq, bu cür satının baş vermesi gelirin daxil olması kimi qəbul edilməli, bu əməliyyatın da «sahibkarlıq fəaliyyətinin əlaməti kimi qəbul edilməsinə dəqiqet yetirilməlidir. Bu əməliyyat barede məlumatı çox rahatlıqla sadələşdirilmiş vergi bəyannaməsinin və ya mənfəət vergisi bəyannaməsinin müvafiq Əlavəsində görmək olar, əlbettə ki, əger bu bəyannamələr QHT tərəfindən verilməlidir.

Sual yaranır ki, çox nadir hallarda vergi mükəlləfiyyətinin yaranma ehtimalı olan QHT sadələşdirilmiş vergi bəyannaməsinin və ya mənfəət vergisi bəyannaməsinin təqdim edərsə, bu hal QHT-nin digər kərgizəli problemlərinin yaranmasına görük çıxarıbilərmi? Məsələn, əməkhaqlarının hesablanması baxmayaraq, gölərin olmaması barədə kameral uyğunluqlarla aydınlaşdırılmış kimi vergi orqanlarından daxil olan məktublara cavab verilməsi və sair. Bu məsələdə QHT-ləre xüsusi diqqət ayrıla bilər.

QHT-lərin ya sadələşdirilmiş vergi, ya da mənfəət vergisi üzrə mükəlləfiyyəti mütləq olaraq saxlanılması vacibləşdiyi haldə, QHT tərəfindən vergi orqanına təqdim olunan vergi bəyannaməsində müvafiq vergilər üzrə vergi tutulan əməliyyatlar baş vermişdən, bəyannamən əsas hissəsi boş saxlanılmış, 1 Nö-İl Əlavə işə doldurulmalıdır. Sadələşdirilmiş vergi bəyannaməsində də yalnız muzdlu işə əlaqədar məlumatlar əks etdirilmək təqdim olunur, 4-cü rübü üzrə təqdim olunan bəyannamədə işə 1 Nö-İl Əlavə tam doldurulmalıdır.

Bələ nəticəyə gəlmək olar ki, məlumatlılığın artırılması məqsədilə QHT-nin mütləq olaraq ya sadələşdirilmiş vergi, ya da mənfəət vergisi üzrə mükəlləfiyyətinin olması məqsədən müvafiqdir və bu məsələdə həm vergi orqanı, həm də QHT qarşılıqlı olaraq vergi münasibətlərini maksimum tənzimləmiş olurlar.

vergi təqvim

MAY						
I	II	III	IV	V	VI	VII
			1	2	3	4
5	6	7	8	9	10	11
12	13	14	15	16	17	18
19	20	21	22	23	24	25
26	27	28	29	30	31	

(1-1) - Gəlir vergisi (xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür.

Xüsusi notariusların tərəfindən hər ay erzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlər görə alınan haqlardan (xerclər nezərə alınmadan) 10 faiz dərəcə ile gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbleğləri işə növbəti ayın 20-dən gec olmayıraq dövlət büdcəsinə ödenməlidir.

(3) - Əlavə dəyer vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannamesini her hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayıraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödeyir.

(4) - Aktsiz vergisi: Aktsızlar üzrə hesabat dövrü təqvim ayıdır. Aktsızlı məllər istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aktsızlar hesabat dövründən sonrakı ayın 20-dən gec olmayıraq dövlət büdcəsinə ödenməlidir.

(5) - Əmlak vergisi: Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübüñin 15-dən gec olmayıraq hesablamaları vergi orqanına verirlər.

(6) - Medən vergisi: Medən vergisi üzrə hesabat dövrü təqvim ilidir. Medən vergisi ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonraqı ayın 20-dən gec olmayıraq vergini ödeyir və bəyannamə verir. Yerli əhəmiyyətli tikinti materialları üzrə medən vergisi yeri (balediyə) bündəyə ödenir və bələdiyyələrə medən vergisinin bəyannamə-

si verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çinqil xəmali aid edilir.

(10.1) - Muzdlu işə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslər ödəmələr veren hüquqi şəxslər əmlakın elədə edidiyi rübdən sonra hər rübüñin 15-dən gec olmayıraq həmin emlaka görə hesablanmalı olan illik emlak vergisi məbləğinin 20 faizi miqdərində cari vergi ödəmələri heyata keçirilir. Cari vergi ödəmələri vergi illi üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

(6) - Torpaq vergisi: Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsündə və torpaq vergisinin dərcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayırlar və may ayının 15-dən gec olmayıraq hesablamaları vergi orqanına verirlər.

(8) - Medən vergisi: Medən vergisi üzrə hesabat dövrü təqvim ilidir. Medən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonraqı ayın 20-dən gec olmayıraq vergini ödeyir və bəyannamə verir. Yerli əhəmiyyətli tikinti materialları üzrə medən vergisi yeri (balediyə) bündəyə ödenir və bələdiyyələrə medən vergisinin bəyannamə-

se həcmində tətbiq olunan qaydalar

Beynəlxalq uçotun aparılmasında tətbiq olunan qaydalar

Xanaba Quliyev,
Auditorlar Palatasının üzvü

PƏRAKƏNDƏ TİCARƏT OBYEKTİ
Kapitalda əməliyyatlar haqqında hesabat
«31» yanvar 2014-cü il tarixinə

Əvvəli ötən sayımızda**5-ci MƏRHƏLƏ
Maliyyə hesabatlarının hazırlanması**

Hörmetli oxucular, qeyd edildi ki, məhsəs hazırladıq sınaq balansı əsasında ilk olaraq mənfəət və zərər haqqında hesabatı tərtib etməlidir. Cənki ilkin hazırlanmış sınaq balansında məlum olmayan xalis (bölgündürüməni) mənfəət və mənfəət vergisi göstəriciləri ilk olaraq məlum olmalıdır ki, tapılan bu göstəricilər digər maliyyə hesabatlarının hazırlanmasında istifadə olunur. Mənfəət və zərər haqqında hesabat hazırlanımdan sonra qalıq

Göstəricilər	Qeydlər	Ödənilmiş nizamnamə kapitalı	Bölgündürüməni mənfəət (ödənilmiş zərər)	Cəmi
01.01.2014-cü il tarixinə qalıq	40000			40000
Uçot siyasetində əməliyyatlar və ya əhəmiyyətli sehvlerle bağlı düzəlişlər				
01.01.2014-cü il tarixinə düzəlişlərdən sonra qalıq	40000			40000
Aktivlərin yenidən qiymətləndirilməsi				
Mezəneffərələri				
Mənfəət və zərər haqqında hesabatda tanınmamış galirlər və xerclər				
Hesabat dövründə xalis mənfəət (zərər)	37376	37376		
Mülkiyyətçilərin kapital qoyuluşları	30000			30000
Mülkiyyətçilərin arasında kapitalın bölgündürüməni (dividentlər)				
Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar				
Kapitalın maddələr arasında köçürülmələrindən əvvəl	70000	37376	107376	
Kapitalın maddələr arasında köçürülmələri				
31.12.2014-cü il tarixinə qalıq	70000	37376	107376	
Dövr üzrə kapitalda əməliyyatların cəmi	40000	37376	77376	

Bu cədvəli sade şəkildə aşağıdakı kimi də tərtib etmək olar:

PƏRAKƏNDƏ TİCARƏT OBYEKTİ
Kapitalda əməliyyatlar haqqında hesabat
«31» yanvar 2014-cü il tarixinə

Göstəricilər	Qeydlər istinad	Ödənilmiş nizamnamə kapitalı	Bölgündürüməni mənfəət (ödənilmiş zərər)	Cəmi
01.01.2014-cü il tarixinə qalıq	40000			40000
Hesabat dövründə xalis mənfəət (zərər)	37376	37376		
Mülkiyyətçilərin kapital qoyuluşları	30000			30000
31.12.2014-cü il tarixinə qalıq	70000	37376	107376	

Lakin ilkin hazırlanmış sınaq balansında kapital hesabları (301 Nö-İl hesab) üzrə dövrün sonuna (31.01.2014-cü il tarixinə) qalıq 70000 manat göstərilir (dövrün əvvəlinə kapital qalığı 40000 manat üstəgəl dövr ərzində təsisi tərəfindən artırılmış nizamnamə kapitalı 30000 manat). Sınaq balansında mütləq dəyişikliklər olacaqdır. Bu dəyişikliklər, yəni düzəlişlər maliyyə hesabatları tam hazırlanımdan sonra ikili yazılışlar verməklə həyata keçiriləcəkdir.

Şəhərinə mənfəət və zərər haqqında hesabatda müyyənləşdirilmiş, sonra da kapitalda dəyişikliklər haqqında hesabat köçürüldü və dəhə sonra da məhsəbat balansında əks etdiriləcəkdir. Deməli, ilkin olaraq hazırlanmış sınaq balansında mütləq dəyişikliklər olacaqdır. Bu dəyişikliklər,

beynəlxalq panoram

Yaponiya hökuməti müəssisələrin mənfəət vergisini azalda bilər

2015-ci ilin aprelində başlanacaq növbəti bütçə ilində hökumət müəssisələrin mənfəət vergisinin dərəcəsini 2-3 faiz bəndi azalda bilər.

Toşiba Korporasiyasının Direktorlar Şurası sədrinin müavini və hökumətin vergi işləhatı üzrə altkomitəsinin üzvü Norio Sasakinin sözlərinə görə, bu addım həm Yaponiyada, həm də onun hüdudlarından kənarda işgüzar dairələrə ölkə hakimiyətinin niyyətinin ciddiliyinə inanmağa imkan verəcək: «Azalma tədricən aparıla bilər. Bu proses 25% dərəcə səviyyəsində, Asiyada daha çox tətbiq olunan göstəriciyə uyğun yönəldilməlidir».

Qeyd olunmalıdır ki, Cənubi Koreyada mənfəət vergisinin dərəcəsi 24%, Böyük Britaniyada 23% səviyyəsində olduğu



halda, Yaponiyada effektiv vergi dərəcəsi 36% təşkil edir.

Sasakinin sözlərinə görə, ötən il Yaponiya bütçəsinin gölərləri 2 tril-

yon iyəndən (\$19,5 milyard) çox olacaq ehtimal edildiyinə görə, hökumət şirkətlərin mənfəət vergisini azaltmaq imkanı qazanacaq.

Çində kiçik biznesə tətbiq olunan vergilər azaldılacaq

Cinin Vergi Administrasiyası öz rəsmi məlumatında ölkənin kiçik müəssisələrindən tutulan gəlir vergisinin həcmimin əhəmiyyətli dərəcədə azaldılmasını bəyan edən bildiriş dərc edib.

Bildirişə görə, cari təqvim ilinin əvvəlindən 2016-ci ilin so-

nunadək ümumi illik gəliri 100 min yuanadək olan bütün müəssisələrdən gəlir vergisi iki dəfə azaldılacaq və cəmi 10% təşkil edəcək.

Bu vergi endirimini müəssisələrə avtomatik olaraq vergi bəyannamələrinin doldurulduğu za-

man tətbiq edilecək, əhdəliklərinə əvvəlki tarif üzrə yerinə yetirmiş şirkətlərə isə vergi ödənişləri qaytarılacaq.

Hazırda ölkədə iş yerlərinin 70%-ni temin edən kiçik biznes müəssisələri CİN iqtisadiyyatın əsasını təşkil edir.

Xarici ölkələrin təcrübəsi: Türkiye Respublikasının vergi sistemi: mənfəət vergisi üzrə stimullaşdırıcı güzəştlər

İnvestisiya təsviqi:

Ölkədə gömrük rüsumundan azadolma, mənfəət vergisi dərəcəsinin azaldılması, maşın və avadanlıqların ƏDV-dən azad olunması və işəgötürənin sosial siyarta ödənişlərinə subsidiyaların tətbiqi kimi coxsayılı tədbirlər mövcuddur. Rezident sərmayəçilər kimi qeyri-rezident sərmayəçilər də həmin hüquqlardan istifadə edə bilərlər. Stimullaşdırma tədbirləri investisiyanın coğrafi mövqeyi, həcmi və növünə görə tətbiq edilir. İqtisadi inkişaf dərəcəsinə görə 6 region müəyyən edilmişdir. Məsələn, I regiona İstanbul, Ankara, Antalya, Eskisehir, Kocaeli, Muğla, İzmir və Bursa kimi inkişaf etmiş şəhərlər daxildir. Biznes fəaliyyəti və məhsullar üzrə stimullaşdırma uyğun gelən regional sektorlar, eləcə də stimullaşdırma uyğun gəlməyen və ya xüsusi şərtlərə uyğun gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn sərməyelərənən əldə olunan gəlirə vergi dərəcəsinin azaldılmasından yaranan müvafiq gəlir artımı müyyəyən investisiya subsidiyasını əhəmənədək azaldılmış mənfəət vergisi dərəcəsi tətbiq edilir. Tərpəq, royləti, ehtiyat hissələr və digər amortizasiya olunmayan xərclər azaldılmış vergi dərəcəsinin obyekti deyildir. Birgə müəssisələr, maliiyyət və siyorta təşkilatları mənfəət vergisinin azaldılmış dərəcəsindən faydalana bilənlər. Ədəmə mənbəyində vergilərə dərəcənin azaldılması tətbiq edilmir. 31 dekabr 2013-cü il tarixdən sonra stimullaşdırılan investisiyalara tətbiq edilən subsidiya məbləğləri və mənfəət vergisi dərəcəsinin azaldı-

ma həndləri aşağıdakı kimidir:

Region	İnvestisiya subsidiyası (%)		Dərəcənin azalması (%)
	Regional investisiyalar	İri investisiyalar	
I	10	20	30
II	15	25	40
III	20	30	50
IV	25	35	60
V	30	40	70
VI	35	45	90

Strateji investisiyalara bütün regionlara üzrə 50% investisiya subsidiyası məbləği və mənfəət vergisinin 90% azaldılması tətbiq edilir.

Vergi dərəcəsinin azaldılmasından yaranan gəlir həmən investisiyanın 20%-i (investisiya subsidiyası) həcmində əhəmənə olunur.

Ödəmə mənbəyində tutulan vergilərə subsidiyaları: 1 iyul 2012-ci il tarixdən VI regiona investisiya yatırımları müəssisələr ədəmə mənbəyində işçilərin əməkhaqqından tutulan verginin minimum əməkhaqqına müvafiq hissəsinə vergi orqanlarına köçürülməkdən azaddırlar. Müəssisələr bu stimula-

laşdırma tədbirini investisiyanın başlanma tarixindən 10 il ərzində tətbiq edə bilərlər.

Tədqiqat və inkişaf güzəştləri: Yeni texnologiya və informasiya fəaliyyətlərinə mənfəət vergisinin məqsədləri üçün tədqiqat və inkişaf xərclərinin 100%-i həcmində tədqiqat və inkişaf güzəştləri verilir. Müəssisənin mənfəəti güzəşt məbləğini tam əhəmənədəyi halda, artıq qalan güzəşt məbləği gələcək dövrlərə keçirilməklə növbəti illərdə vergitutma bazasından çıxıla bilər.

Atz ticarət zonası (ATZ): Azad ticarət zonası Türkiye'də təsis edilən, lakin Türkiye ərazisindən kənarda hesab olunan ərazilərdir. ATZ-lərdə kommersiya, sonaye, bank və bəzi digər sahələr üzrə bütün xidmət fəaliyyətləri ilə məşğul olmuşa icazə verilir. ATZ-lərdə fəaliyyət göstərən müəssisələr esasən bütün vergilərdən və gömrük, xarici valyuta əhdəlikləri kimi tələblərdən azaddırlar. ATZ-lərdə təsis edilmiş müəssisələrə tətbiq olunan mənfəət və gəlir vergisindən azadlanma 6 fevral 2004-cü il tarixdən əvvəl olunmuşdur. Buna baxmayaraq, 6 fevral 2004-cü il tarixinə qədər əldə edilmiş, qüvvədə olan fəaliyyətli inkişaf etmiş şəhərlər daxildir. Biznes fəaliyyəti və məhsullar üzrə stimullaşdırma uyğun gəlməyen və ya xüsusi şərtlərə uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tətbiq edilir. Stimullaşdırma uyğun gələn gələn fəaliyyət növlərinin siyahısına tətbiq edilmişdir. I və II regionlar üçün investisiyanın minimum həcmi 1 milyon TL (\approx 460 000 dollar), digər regionlar üçün isə 500 000 TL-dir (\approx 230 000 dollar). Maliiyyətli ininqi vasitəsilə hayata keçirilən investisiyaların minimum həcmi isə 200 000 TL-dir (\approx 92 000 dollar). Əlavə olaraq, strateji və 50 milyon TL-dən (\approx 23 milyon dollar) artıq olan iri investisiyalara, forqlı fəaliyyət növləri və sektorlara üzrə regional investisiyalara forqlı dəyər və həcm tələbləri tə

idman

«Tour d'Azerbaïjan» veloyürüşü möhtəşəm bir idman yarışı olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq arenada tanıtılmasına xidmət edən mühüm bir tədbirdir

Mayın 7-dən 11-dək ölkəmiz daha bir nüfuzlu beynəlxalq idman yarışına ev sahibliyi edəcəkdir. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı «Tour d'Azerbaïjan» beynəlxalq veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped idmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov veloturla bağlı görülən işlər, eləcə də Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsi ilə bağlı «AzərTAc»ın suallarını cavablaşdırılmışdır.

- «Tour d'Azerbaïjan» veloyürüşün keçirilməsi artıq bir əsasna hali almayıddır. Yarışın başlanmasına çox az vaxt qalır. Həsrli işləri necə gedir?

- Həqiqətən də Azərbaycanda belə bir veloyürüşün keçirilməsi artıq əsnənə hali almışdır. İki il əvvəl biz 23 yaşadək gənclər arasında ilk veloyürüşü, bir il sonra isə kontinental komandalar arasında beynəlxalq «Tour d'Azerbaïjan» yarışını təşkil etdik. Hər iki yarışın təşkilini Beynəlxalq Velosipedçilər İttifaqı qane etdiyindən, o, bu il bizim təkifimizi qəbul edərək «Tour d'Azerbaïjan» veloyürüşünün soviyyəsini artırırmış və ona 2.1 kateqoriyası vermişdir. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək builki turda yalnız kontinental və milli komandalar deyil, həm də peşəkar kontinental komandalar iştirak edə biləcəklər. Azərbaycana gəliş təsdiqlənmiş 22 ölkəni təmsil eden 25 komandanın 8-i - «MTN-Qhubeka» (CAR), «Caja Rural-Seguros RGA» (İspaniya), «Neri Sottoli», «Androni Giocattoli» (İtalya), «Drapac Professional Cycling» (Avstraliya), «Team Novo Nordisk» (ABŞ), «Rusvelo» (Rusiya) və «CCC Polsat-Polkowice» (Polşa) məhz pro-kontinental lisenziyahıdır. Dünyada mövcud olan 17 pro-kontinental komandanın 8-nin bizim turda iştirakı özlüyündə müsbət göstəricicidir.

Hazırda turun Təşkilat Komitəsi tərəfindən marşrutlar boyunca yolların və onların ətrafinin yürüş üçün hazırlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, komandaların və coxsayılı texniki həyatın hazırlanması və fəaliyyəti üçün şəraitin yaradılması, turun işıqlandırılması məqsədilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmalıdır.

- «Tour d'Azerbaïjan» veloyürüşünün marşrutları ötənilkindən fərqlənmir?

- Beş marşrutdan üçü, demək olar ki, keçənlilik kimidir. Deyişikliklər isə birinci və sonuncu mərhələlərlə bağlıdır. Bu il birinci mərhələ Dövlət Bayrağı Meydanından start götürürək Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşacaqdır. Sonuncu - Beşinci mərhələdə velosipedçilər Azadlıq meydənindən start götürürək Zığ şəhəri, Qala yolu, Şüvələn, Mərdəkan, Buzovna, Zu-

ğulba, Bilgəh, Nardarana qədər gedərək geriye döñecək və aeroport yoluñdan keçməklə Heydər Əliyev prospekti ilə yenə Azadlıq meydənına qayıdaq, daha sonra Neftçilər prospekti tərəfdən İçərişəhərə daxil olaraq paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vuraraq Hökumət evinin qarşısında finis xəttini keçəcəklər. Turun 2, 3 və 4-cü mərhələlərinin marşrutları, demək olar ki, əvvəlki kimi qalmışdır. Beləliklə, yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin vəhdəti ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, qədim İçərişəhər, eləcə də Böyük Qafqaz dağları, öz füsunxar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ilə tənənə olacaqlar.

Velosiped idmanı başqa idman növlerindən onunla fərqlənir ki, digər yarışlar əsasən bir qapalı məkanda keçirildiyi halda, bu yarışlar yüzlərə kilometr məsafəni əhatə etməklə düzənlək, dağlıq ərazilərdən və müxtəlif şəhər, rayon, qəsəbə və köndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkəmizin beynəlxalq soviyyədə tənənəsi, onun görməli, turistləri maraqlandıran yerlərinin bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Bu baxımdan, yarışın çox zəngin mədəni və tarixi irsə və gözəl təbiətə malik bölgələrimizdən keçməsi həm velosipedçilərin öz güclərinin sinaması, həm də bu yarışın izleyiciləri olacaq çoxsayılı əcnəbilər üçün ölkəmizin tənənəsinə xidmət edir.

Onu da qeyd etmək istərdim ki, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunlarında iştirak edəcək velosipedçilərinin «Tour d'Azerbaïjan»ın son - Bakı mərhələsinin marşrutunun Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılışdırılmış şəhərdaxili hissəsi ilə hərəkət edəcəkləri nəzərdə tutulduğundan, builki yarış həm də «Bakı-2015»ə hazırlıq xarakteri daşıyacaqdır.

- Azərbaycan bu yarışda «Synergy Bakı» komandası təmsil edəcək. Komandamız haqqında fikirlərinizi bilmək maraqlı olardı. Yeni yaradılmış komandanın nəticələrindən rəziləriniz?

- «Synergy Bakı» çox gənc kontinental komandadır. 2013-cü il komanda üçün debüt ili olsa da, onun üzvləri öten il iştirak etdikləri UCI təqvimində daxil edilmiş

yarışlarda 15 dəfə podiuma çıxı və Azərbaycanı ləyqətlə təmsil edə bilmişlər. Komandanın tərkibində bu il trek üzrə dünya çempionu olmuş avstraliyalı Lük Deyvison, öz ölkələrinin çempionları titulu qazanmış irlandiyalı Metju Bremin, Konnor Makkonvey və azərbaycanlı Elçin Əsədov kimi güclü velosipedçilər vardır. Komandaya rəhbərlik edən peşəkar mənecər və məşqçilər onun dinamik inkişaf planını hazırlayıb həyata keçirirler.

İnanıram ki, hər ay bir neçə beynəlxalq yarışda iştirak edən «Synergy Bakı» bu dəfə dərhal güclü rəqib olan pro-kontinental komandalarla mübarizə aparsalar da, yənə də əvvəlki kimi ölkəmizi la-

ğımız musiqili reklam videoçarxi «Eurosport International» və «Eurosport-2» kanallarında bütün dünyaya yayılmış və bə, yarışın sonuna dək davam edəcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həmin videoçarx aprelin 25-dən etibarən «Euronews» televiziya kanalı vasitəsilə də yəmənlər. «Eurosport» televiziya kanalı ilə əldə olmuş razılıq əsasən, yarışın hər mərhələsindən sonra velosiped həvəskarları görənin mübarizənin 26 dəqiqəlik geniş icməlini bu kanal vasitəsilə izləyə biləcəklər. Beşinci mərhələnin son 1,5 saatı isə həm «Eurosport», həm də «Idman Azərbaycan» televiziya kanalları ilə canlı yayılmışdır. Bundan başqa,

miyyətə, hər il yarışın son - Bakı mərhələsi isə paytaxt sakinlərinin rahatlığını ciddi xələd gətirmək məqsədilə həftənin bazar günləri keçirilir. Saat 14.00-dək yarış başa çatır və bütün yollar açılır. May ayının 11-də həmin vaxtadək əhalidən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər. Sakinlərin əvvəlcədən məlumatlandırılmasında məqsədilə noqliyatiñ hərəkətinin məhdudlaşdırılacağı orzulordəki binaların girişlərində yerləşdirilməsi üçün xüsusi plakatlar çap edilərək müvafiq icra hakimiyyətlərinə paylanmasıdır. Bu barədə yarış ərafəsində polis organlarının nümayəndələri də KIV vasitəsilə sürücülərə lazımi xəbərdarlıq edirlər.

Bakının Səbail rayonunda Şix çimərliyi ilə üzəbzər dağlıq ərazidə yaradılmış velopark velosiped həvəskarları arasında böyük mərakeş səbəb olmuşdur. Veloparkda həm peşəkar velosiped yarışlarının, həm də tolun və məşqçilərin keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növü, yaxud ailəvi fəal istirahətlə məşşəl olmaq üçün gələn imkan yaradılmışdır. Burada dağ velosiped idmanının (mountain bike) inkişafı üçün də xüsusi yollar çəkilmişdir. Hazırda bu ərazidə 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının idman obyektlərindən biri olan BMX stadionunun inşası davam etdirilir. Metronun «20 Yanvar» stansiyası yaxınlığında köhnə velotrekin yenidən qurulması işləri də yekunlaşmaq üzərdir və bir neçə aydan sonra o, velosipedçilərimiz istifadəsinə veriləcəkdir.

Velosiped idmanın populyarlaşdırılması üçün hər il bölgələrdə müxtəlif yarışlar, o cümlədən velosiped idmanı üzrə Azərbaycan çempionatları təşkil olunur. Yeni klublar və məktəblər yaradılır, istedadlı gənc velosipedçilərə təqaüdler ayrılır, maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımlar atılır. Uşaqların və gənclərin velosiped idmanına marağını artırmaq üçün ayrıca tədbirlər həyata keçirilir. Məsələn, gənclərin kompüter oyunlarına marağını nəzəre alaraq, həmçinin onların diqqətini «Tour d'Azerbaïjan»a çəlb etmək məqsədilə veloturun elektron oyun versiyası hazırlanaraq internetdə yerləşdirilmişdir.

Ümidvarıq ki, görülen işlər velosiped idmanın daha da inkişaf etdirilməsinə və kütləviləşdirilməsinə, əhali, xüsusi də gənclərimiz arasında idmanın bu növünə inkişafı artırmağı lazımdır. Həm də insanların sağlamlığına xidmət edən, hamının böyük maraqlılığı, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir.

Azərbaycanda velosiped idmanına bugünkü kimi diqqət heç vaxt göstəriləməmişdir. Dövlətimizin başçısı İlham Əliyevin velosiped hərəkatının inkişafı ilə bağlı tövsiyələrin uyğunlaşması, ölkəmizdən geniş və kompleks tədbirlər programı reallaşdırılır. Artıq İslamiyyət mənasında velosiped zavodunun tikintisinə başlanmışdır. Bu müəssisənin gələn il öz məhsullarını satışa çıxarıcağı planlaşdırılır.

- «Tour d'Azerbaïjan» velosiped yürüşünün keçirilməsi, istarsa də son illər həvəskar velosipedçilər üçün yaradılan şərait idmanın bu növünə inkişafı artırmağı də hansı işlər görürlər?

- Öger iki il əvvəl küçələrində və yollarda çox nadir həllərdə velosipedçi görmək olardsa, artıq Azərbaycanda velosiped sürənlərin sayıın artlığından hər birimiz müşahidə edirik. Onu da nəzərə almaq lazımdır ki, velosiped təkcə idman alıcı deyildir. O həm də insanların sağlamlığına xidmət edən, hamının böyük maraqlılığı, ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir.

Azərbaycanda velosiped idmanına bugünkü kimi diqqət heç vaxt göstəriləməmişdir. Dövlətimizin başçısı İlham Əliyevin velosiped hərəkatının inkişafı ilə bağlı tövsiyələrin uyğunlaşması, ölkəmizdən geniş və kompleks tədbirlər programı reallaşdırılır. Artıq İslamiyyət mənasında velosiped zavodunun tikintisinə başlanmışdır. Bu müəssisənin gələn il öz məhsullarını satışa çıxarıcağı planlaşdırılır.

Dənizkənarı Milli Parkda yaradılmış velosiped yolları artıq bö-



yiqincə təmsil edəcəklər. Biz komandamızın azərbaycanlı üzvlərindən Elçin Əsədov, Samir Cəbrayılov, Tural İsgəndərov kimi perspektivli velosipedçilərə böyük ümidiñ bəsləyirik.

- «Tour d'Azerbaïjan» Avropa turu hesab olunsa da, əslində, dönyanın bütün qitələrindən komandaların qatıldığı bir yarışdır. Belə soviyyəli velosiped idmanı yarışlarının mühüm bir xüsusiyyəti də onların geniş işğalandırılması, dünya televiziya kanallarının diqqətini yarışa cəlb etməkdir. Bu istiqamətdə hansı işlər görürlər?

- Siz çox mühüm bir məsələyə toxundunuz. Əvvəl də qeyd etdikim kimi, bu soviyyəli velosiped yarışları yüz minlərlə tamaşaçı toplaşan, milyonlarla idman həvəskarının televiziya vasitəsi ilə izlədiyi möhtəsəb bir idman hadisəsi olmaqla bərabər, həm də onun keçirildiyi ölkənin bütün dünyaya tənənəsi və təbliği üçün gözəl bir imkandır. Biz də bu imkandən yətərince yararlanmaq üçün yarışın hər yerli, həm də beynəlxalq televiziya kanallarında və sosial şəbəkələrdən geniş yayılmasına çalışırıq.

Aprelin 14-dən başlayaraq hər gün bir neçə dəfə bizim hazırladı-

xarıci ölkələrdən gəlmis çoxsayılı idman jurnalistləri də turu geniş işğalandıracaq, eləcə də veloyürüşün rəsmi www.tourdeazerbaijan.com saytı yarışa informasiya dəstəyi verəcəkdir.

- Velosiped yarışı ilə əlaqədar Bakı şəhərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqdır.

- Yarışın 5-ci mərhələsində və qismən də 1-ci mərhələsində Bakı şəhərində, eləcə də veloturun marşrutunun keçdiyi istiqamətlərdəki yollarda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq və ya dayandırılacaqdır. Bu, dünənin hər yerindən beledi.

Məsələn, Fransada yüz ildir ki, keçirilən «Tour de France» yarışları zamanı Parisin mərkəzi və onun əsas yollarından biri olan «Yelisey çölləri», elli ildir ki keçirilən «Tour of Turkey» zamanı İstanbulda şəhərin mərkəzi, Topkapı Sarayının ətrafi və İstanbulun Asiya ilə Avropa hissəsinin bir-birinə bağlayan və əsas hərəkət qovşağı olan körpü belə bağlanır. Bu il 5 yarış gündündə 3-ü, yəni mayın 9-u, 10-u və 11-i iş günü olmadıqdan, bu məhdudiyətlər nəqliyyatın hərəkətinə elə də ciddi problem yaratmamalıdır. Ümumiyyətindən velosiped zavodunun tikintisinə başlanmışdır. Bu müəssisənin gələn il öz məhsullarını satışa çıxarıcağı planlaşdırılır.

Dənizkənarı Milli Parkda yaradılmış velosiped yolları artıq bö-

«Baku Fires» finalda!..

Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının yarımfinal mərhələsinin cavab görüşü keçiriləmişdir.

Azərbaycanın «Baku Fires» komandası turnirin ötenlikli qalibi Qazaxistannın «Astana Arlans» kollektivine 4:1 hesabi ilə qalib gələrlə finala yüksəlmüşdür.

İlk döyüşdə «Baku Fires»in üzvləri Elvin Məmməzədə (52 kq) İləyas Süleymanova, Albert Səlimov (60 kq) Samat Başenova, Yevgeni Raməşkeviç isə Daniyar Yeleusinova qalib gəlmışdır.

Növbəti döyüşdə təmsilçimiz Mi-

xail Dolqolevt (81 kq) qonaq komandanın aparıcı boksçularından Hrvoje Sepə məğlub olmuşdur. Buna baxmayaraq son döyüşdə komandanızın üzvü Hacı Murtuzəliyev (91+) güclü rəqib Filip Hrkoviç qalib gələrək yekun nəticəni müəyyən etdi.

Aprelin 14-dən başlayaraq hər gün bir neçə dəfə bizim hazırladı-

Güləş üzrə beynəlxalq turnir başa çatdı

Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il-dönümüñə həsr edilmiş sərbəst güləş üzrə «Naxçıvan kuboku» uğrunda beynəlxalq yarışın qaliblərinin mükafatlandırılması mərasimi keçir